



Pastor Toni Alamo—1986-cı ilin fotosəhifəsi

TONİ ALAMONUN ŞƏHADƏTİ

Quru Sümüklər

Toni Alamo

Əhdi Ətiq peyğəmbəri olan Yezekel ALLAH tərəfindən görüntü alır. Bu görüntüdə o, İsrail və dünyanın ruhani ölüm vəziyyətində olduğunu əks etdirən quru sümüklərlə dolu bir vadi görür. Peyğəmbərin aldığı görüntü MƏSİHİN birinci gəlişi, Müjdəni bəyan etməsi və bunun nəticəsində “RƏBBİN SÖZÜNƏ” iman edənlərin hamısı üçün ölümdən əbədi həyata doğru birinci dirilmənin baş verəcəyini qabaqcadan bildirdi.¹

ALLAH Yezekeldən soruşur: “Ey bəşər OĞLU, bu sümüklər dirilə bilərmi?” (Ruhən ölü olan bunlar dirilə bilərmi?) Yezekel cavabında belə deyir: “Ya RƏBB, onları SƏN yaratdın, bunu SƏN bilirsən?”²

ALLAH bir daha peyğəmbərə müraciət edərək dedi: “Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, RƏBBİN SÖZÜNÜ eşid. RƏBB bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz.”³

İsrail bildirdi ki, bir xalq olaraq o tamamilə dağılıb.⁴ Hələ bu günə qədər o ümitsizcəsinə bölünmüş vəziyyətdədir. Lakin ALLAH Yezekel peyğəmbərə, günahlarından əl çəkə bilməyən birinci İsraildən daha böyük, fərqli bir xalq yaradacağını dedi. İkinci İsrail dünyada mövcud olan hər millətin nümayəndələrindən ibarət olan bir xalq,⁵ yəni seçilmiş yəhudilərin qalığı və Həqiqi Meynəyə (MƏSİHƏ) calanmış, çoxluq təşkil edən qeyri-yəhudi xalqlarının nümayəndələrindən ibarət olacaq.⁶ Bu, günahın nəticəsində yaşanan ölü həyatdan qaldırılıb əbədi həyata gətirilən böyük və müqəddəs bir xalq olacaq.⁷ O heç vaxt ALLAHA qarşı qalxmayacaq. Bu, MƏSİHİN dirilmə qüdrəti vasitəsilə baş vermiş birinci dirçəliş idi.⁸

1964-cü ildə, hələ MƏSİHİN vasitəsilə aldığım birinci dirçəlişimdən

əvvəl, mən, Toni Alamo kimi də tanınan Berni Hoffman, günahlarım və allahsız həyatımla özümü yaxşıca tanıdım və o vaxt ALLAH haqqında hər hansı bir məlumat mənim üçün heç nə ifadə etmədi. ALLAHIN mövcudluğu barədə heç bir fikrim yox idi. ALLAHIN sözlərinə nağıl və əfsanə kimi baxırdım və heç başa düşə bilmirdim ki, insanlar ALLAHA və ya ONUN OĞLUNA necə inana bilər. ALLAHA inandığımı deyənlərə də bel bağlamazdım, çünki özləri riyakar idilər. Onlar da mənim kimi, hətta məndən də çox günah işlədirdilər. Elə bütün vaxtımı onların arasında keçirdiyimdən bunları bilirəm. Hamımız bir dəstə ölü, quru sümüklər idik. Kim isə məni xristianlığa cəlb etməyə cəhd göstərəndə çox hirsələnirdim, çünki Bibliya kitabına vaxt ayırmaq mənim üçün itirilmiş vaxt sayılırdı. Yaşadığım həyatda oyunlar və nağıllar üçün vaxtım yox idi.

Marketinq sənayesində liderliyi ələ almışdım. Bir çox dünya şöhrətli müğənni və aktyorların uğurlu karyerasına görə, eləcə də bir neçə yaxşı tanınan məişət

mallarının uğurlu təşviq olunmasına görə məsuliyyəti məhz mən daşıyırdım. Əgər o günlərimdə imana gəldiyimi və küçələrə çıxıb İsa haqqında olan Müjdə materiallarını camaata payladığımı, hardasa şəhərdən kənarında kasıbların arasında missiya qrupunda yaşadığımı, Müjdəni vəz etdiyimi və aclıq-korluq çəkən insanlara yemək paylamaq üçün növbələr təşkil etdiyimi görsəydim, bu mənim üçün o vaxt ən dəhşətli qarabasma olardı.

60-cı illərin ortalarında dünya artıq mənim üçün heç də cəlbədicə görünmürdü. Narkotiklərdən xoşum gəlməzdi, murdar əxlaqlı insanlardan isə zəhləm gedərdi. Hollivudda, Sanset Strip bulvarında və bütün dünyada hippilər hərəkatının törətdiklərinə də nifrət edərdim. Özümə gəldikdə isə, heç mən də müqəddəs deyildim. İnsanların günah əməlləri vecimə də deyildi, təkcə istəməzdim ki, öz nalayiq işlərini onlar lovğalanaraq uşaqlı ailələrin qarşısında nümayiş etdirdinsinlər. Mənim üçün dünyanın “kitabı” bağlanmışdı, yaşadığım dünya ölü, quru, iyrənc və kədərli idi.⁹ Heç nəyin həqiqi dəyəri qalmamışdı. İnanıram

(davamı səhifə 2-də)

1 Yez. 36:1, 4 2 Yez. 37:3, ibrani dilindəki əsli 3 Yez. 37:4-5, arami dilindəki əsli 4 Yez. 37:11 5 Yar. 17:4-16, 22:18, 26:4, 46:3, 48:19, 49:10, Çix. 19:6, 32:10, Zəb. 22:27, Yeş. 2:2, Yəh. 11:51-52, Həv. 10:34-35, Ef. 1:10, İbr. 8:8-12, 1 Pet. 2:9-10, Vəhy 5:9, 14:6 və bir çox digər bəndlər 6 Yəh. 15:1, Rom. 11:17, 19, 23, 24, Vəhy 7:4 7 1 Pet. 2:9 8 Rom. 15:12, 1 Kor. 15:15, 16, Kol. 2:12, 3:1, 1 Salon. 4:16, Vəhy 20:5-6 9 Mat. 13:39, 24-ci fəsil, 1 Kor. 15:24, İbr. 9:26, 1 Pet. 4:7

TONI ALAMONUN ŞƏHADƏTİ

(Əvvəli səhifə 1-də)

ki, bunu dünyadakı başqa adamlar da bilirdi, elə ona görə də bu gerçəklikdən uzaqlaşmaq üçün narkotiklərə əl atmışdı. Kilsələr riyakar idi; və belə görünür ki, hər kəs bunu yaxşı bilirdi. Bütün dünya öz günahlarında və qanunsuzluğunda boğulub qalmışdı.¹⁰ Dünyanı quru sümüklərlə dolu olan nəhəng bir vadiyə, elə Yezekel peyğəmbərin gördüyü həmin o vadiyə bənzətmək olardı.¹¹

İSA ilə mən Beverli Hills ofisində, olduqca fəvqəl-təbii şəraitdə görüşdüm. ALLAH mənə ÖZÜNÜN və ÖZ OĞLUNUN həqiqətən mövcud olduğunu sübut edəndə nə qədər dəhşətə gəldiyimi, lakin eləcə də nə dərəcədə xoşbəxt olduğumu yəqin ki, heç kim təsəvvürünə gətirə bilməz. ONUN heyratəmiz MÜQƏDDƏS RUHUNUN hüzurunu hiss edəndə və ONUN qüdrətli səsinin bədənimin hər bir hissəsindən keçib mənə müraciət etdiyini eşidəndə mənə həyəcan bürümüşdü. Bədənim o an sanki bir süzgəcə dönmüşdü, ONUN sözləri isə bu süzgəcdən o tərəfə-bu tərəfə yel kimi keçib gəlirdi. ONUN hüzu izzətli idi, canıma istilik gətirmişdi. ONUN RUHU isə ALLAHIN qüdrətli əlitək üzərimə çökərək ağırlığından mənə hərəkətsiz hala gətirmişdi. ONUN sözləri mənə müraciət etdi: “Ayağa qalx və bu otaqdakı insanlara RƏBB İSA MƏSİH haqqında danış; de ki, O yer üzünə qayıdacaq, əks təqdirdə öləcəksən”. ONUN RUHU ofis otağına gəlib üzərimə çökəndə mən ONUN sözlə ifadə oluna bilməyən, inanılmaz zəkaya malik olduğunu dərk etdim.¹² O hər bir atom və molekul idi. O, nəfəs aldığım hava idi. O, keçmişdə baş verən və gələcəkdə baş verəcək hər

şeyi bilirdi.¹³ ONUN hüzurunda xəcalət çəkirdim, çünki nələrdə etdiyimin hamısından ONUN xəbərdar olduğunu bilirdim. Sonra O mənə Göylər və Cəhənnəmin qəti şəkildə mövcud olduğunu göstərdi. ONUN sözlərinə əməl etmədiyim təqdirdə haraya gedəcəyimi yaxşı bilirdim... bəli, o yer Cənnət deyildi.

Baxmayaraq ki, gördüklərim və eşitdiklərim mənə dəhşətə gətirmişdi,¹⁴ ALLAHIN gerçək və diri olduğunu bilmək, peyğəmbərlər və həvarilərin həqiqi ALLAH haqqında dedikləri kimi ALLAHİ tanımaq mənə gözəl hisslər yaşadırdı. Səma və yer üzünü və onların içindəki hər şeyi yaratdığı günlərdən bu günə kimi ALLAH dəyişməmişdi.¹⁵ Dərhal anladım ki, mən həmişə ONDAN qorxacağam, ONA valeh olacağam, hörmət və xidmət edəcəyəm, ONU sevəcəyəm. Bilirdim ki, indi ONUN üçün yaşamağı, ONUN uğrunda təqib olunmağı və ölməyi hər şeydən daha çox arzulayıram və bunu məmnuniyyətlə, sevinərək edərəm.¹⁶

ALLAH mənə həmin o ofisdən sərbəst buraxandan sonra, ONDAN soruşmağa başladım: “Nə etməyimi istəyirsən,? Nə desən onu da edəcəyəm”. Sualım cavabsız qalmışdı və düşündüm ki, yəqin O, kilsəyə getməyimi istəyir. Mənə elə gəldi ki, ən yaxşısı budur ki, mən ən böyük kilsəyə gedim, beləliklə də ən böyük kilsəyə getdim, lakin ALLAHİ orada tapmadım. Sonra başqa kilsələrə getdim, amma O onların heç birində yox idi. Daha sonra üz tərəfində müdrik və mömin görünən, uzun saqqallı və dindar libaslı insanların şəkli olan kitablar oxumağa başladım, amma bilirdim ki, bu kitablar yanlışdır, çünki onlar ALLAHIN qorxulacaq birisi olmadığını¹⁷ və ONUN insanlara xəbərdarlıq etmədiyini, buna görə də günah işlətənlər belə insanların Cəhənnəmə getməyəcəyini təlqin edirdi.¹⁸ Mənə bu cür allah maraqlandırmırdı; mənə ÖZ sözü ilə xəbərdarlıq etmiş,¹⁹ Cənnəti və Cəhənnəmi göstərmiş, başqa kimsənin mənə etdirə bilmədiyini, etmək istəmə-

diyim şeyi etməyə mənə məcbur etmiş ALLAH lazım idi, mən ONU axtarırdım.

Heç vaxt düşünməzdim ki, həqiqəti məhz Bibliyada tapacağam, çünki bu kitabdan ətrafda o qədər çox vardı ki. İnsanların axmaq olduğuna inandığımdan, mənə elə gəlirdi ki, camaatın kütləvi şəkildə meyl göstərdiyi şey ağılabatan ola bilməz. Nəhayət Bibliyanı oxumağa başladım və orada MƏSİHDƏ böyüməyin və ONUN ruhani xidmətçisi olmanın yolunu açıqlayan xilas planını, eləcə də əbədi həyat üçün təlimatlar aşkar etdim.²⁰

İlk dəfə Müqəddəs Kitabı, Bibliyanı oxumağa başlayanda mən o vaxt Beverli Hills ofisində hiss etdiyim ALLAHIN həmin o qüdrətinin üzərimə endiyini bir daha hiss etdim. Bundan sonra ALLAH gözümün qabağına Göylər və Cəhənnəm haqqında digər görüntülər gətirdi.²¹ Mən fəryad edərək ALLAHA dedim: “Ya RƏBB, mənə Cəhənnəmə göndərmə!” Sonra mən Göyləri gördüm və Göylərin sülhünü hiss etməyə başladım.²² Ruhən kor, çılpaq və cılız olsam da ALLAHA dedim ki, kor, çılpaq və əhəmiyyətsiz bir kəs kimi qalmağa hazırım təkə həmişə həmin o səmavi sülhü həyatımda yaşaya bilim. Bir daha Cəhənnəmin görüntüsü gözümün qabağına gəldi və ALLAHA nalə çəkərək ONDAN rəhm və bağışlanmağımı dilədim. Budur, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN qüdrəti mənim fani bədənimə daxil oldu.²³ İSAYA olan imanım və ONUN mənə görə axıtdığı qanı ilə, eləcə də eşitdiyim və itaət etdiyim²⁴ ALLAHIN sözlərinə imanım mənə günahların hər birinin canımdan çıxdığını hiss etdim.²⁵ Özümü təmiz və pak hiss etdim.²⁶ Mənimlə ecazkar bir hadisənin baş verdiyini anlayırdım. Bu mənimlə və mənim üçün “İSRAİLİN MÜQƏDDƏSİ”, İSA MƏSİHİN vasitəsilə baş vermişdi.²⁷ Günahdan azad olduğuma və mənə günahdan qoruyan bu yeni qüdrətə yiyələndiyimə elə sevinirdim ki, bütün dünyaya bu Xoş Xəbəri söyləmək

10 Ef. 2:1, 5, Kol. 2:13 11 Yez. 37:1 12 Say. 24:16, 1 Şam. 2:3, Əyyub 21:22, Zəb. 32:8, Məs. 2:6, 3:20, 9:10, Luk. 1:77, Rom. 11:33, 1 Kor. 1:25, 2:16, 3:19, 2 Kor. 4:6

13 Zəb. 44:21, 94:11, Yeş. 46:9-10, 1 Kor. 3:20, 1 Yəh. 3:20, Vəhy 21:6, 22:13 14 Yar. 35:5, Lev. 26:16, Əyyub 31:23, Yer. 32:21, Yez. 32:32, 2 Kor. 5:11 15 Yar. 1:1, Mal. 3:6, Həv. 4:24, 2 Kor. 5:11, İbr. 13:8 16 Zəb. 5:11, 35:19, Yeş. 51:11, 61:10, Yəh. 16:33, Həv. 2:28, 20:24, Rom. 12:8, 15:13, 2 Kor. 8:12 17 Yar. 22:12, Zəb. 112:1, Məs. 13:13, 14:16, 28:14, 31:30, Vaiz 7:18 18 Məs. 8:36, Yez. 18:2, 4, Vəhy 19:20, 20:10, 14, 15, 21:8 19 Yar. 2:17, 6:7, 9, 13, Çix. 20:5, 32:33, 34:7, Yez. 3:18, 18:20, Mat. 8:12, 22:13, Mar. 16:16, Vəhy 2:5, 16, 22-23, 3:3, 20:15 20 Yəh. 4:35-36, 15:5, 8, 15-16, Vəhy 14:18 21 Yeş. 5:14, 14:9, Luk. 16:22-31, Həv. 7:55-56, Vəhy 4:1-11, 14:10-11, 15:1-4, 20:10, 21:2-5, 10-27, 22:1-5 22 Rom. 5:1, Ef. 2:14, Filip. 4:7, Col. 3:15, 1 Salon. 5:23, 2 Salon. 3:16 23 Lev. 26:11-12, Yəh. 14:16, 2 Kor. 6:16, 1 Pet. 2:5, 1 Yəh. 3:24 24 Hab. 2:4, Mat. 17:20, Luk. 7:50, Həv. 20:21, 26:18, Rom. 1:17, 3:28, 5:2, 10:17, 11:20, Qal. 2:16, 3:11, Ef. 2:8, 3:17, İbr. 10:38 25 Mar. 14:24, Yəh. 6:53, Həv. 20:28, Rom. 3:25, 5:9, Ef. 1:7, 2:13, Kol. 1:14, 20, İbr. 9:12, 14, 22, 1 Pet. 1:18-19, Vəhy 1:5, 5:9 26 İbr. 10:19-22, 1 Yəh 1:7, Vəhy 1:5, 7:14 27 Zəb. 89:18, Həv. 3:13-14



Onlayn Alamo Xidmətləri
www.alamoministries.com

arzusunda idim ki, dünyadakı insanlar da ONU tanıyıb əbədi həyata malik olsunlar.

Hətta 1964-cü ildən bəri MƏSİHİN yolunda xidmət etdikdən sonra, hər dəfə Müqəddəs Kitabı oxuyanda mən həyat gətirən ruhani qüdrətin Göylərdən vaxtilə olduqca quru olan bu sümüklərin üzərinə endiyini hiss edirəm. ALLAHIN KƏLAMI həmin qurumuş sümüklərin ətrafını ruhani əzələlər ilə bürüyür, üstünü isə ruhani zireh olaraq ət və dəri ilə örtür. ALLAHIN hər bir SÖZÜ ürəyimə daha çox MƏSİHİ calayır. Bu günə kimi hələ də hər bir ALLAH SÖZÜNÜN canıma MÜQƏDDƏS RUHU üfürdüyünü, möhkəm ayaq üstə durmağım və illər boyunca Şeytanın məni nişan almış yanar oxlarını söndürməyim üçün güc verdiyini hiss edə bilirəm. Günlər ötdükcə İSA MƏSİHDƏ “qalibdən də üstün”²⁸ olduğumuzu və ONDA “tamamlandığımızı”²⁹ daha da dərindən dərk edirəm. Eləcə də bilirəm ki, İSANIN hər bir SÖZÜNƏ əməl etmək olduqca vacibdir. Bir bulud içində Göylərə qaldırılmadan öncə ONUN bizə olan SÖZÜ isə belə idi: “Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin”.³⁰ (Quru sümüklərin hamısına, yəni ruhən ölü olanlara vəz edin ki, “RƏBBİN SÖZÜNÜ eşitsinlər”).³¹

(Davamı səhifə 8-də)

28 Rom. 8:37, 1 Yəh. 4:3-4 29 Kol. 2:10 30 Mar. 16:15, Luk. 14:23 31 2 Pad. 20:16, Yeş. 1:10, Jer. 2:4, Yez. 37:4 32 Mar.



Toni Alamo Ümumdünya Xristian Xidmətinin nümayəndəsi M.C. Pastora Alamonun dünyaya xəbər məktublarını paylayarkən – Konqo Demokratik Respublikası

Tanzaniya

Əziz Pastor Alamo, mənim sevimli və Allahın bəxşi olan Pastorum.

Atamız və Rəbbimiz İsa Məsihdən Sizə və xidmətinizə lütf, mərhəmət və sülh olsun. Allaha minnətdaram ki, 1994-cü ildən bəri Ona xidmət edirəm. Mən Tanzaniyanın Musoma şəhərində bir müjdəçiyəm. Bütün Tanzaniyada və hətta onun xaricində xidmətimi genişləndirmək üçün işlər aparıram. Əziz Pastor, mən nə Sizin səsinizi eşitmişəm, nə də ki necə vəz etməyinizi, mən heç Sizin üzünüzü belə görməmişəm, lakin, müəllifi olduğunuz “Quru sümüklər”, “Məsih” və “Allahın təsərrüfatı” adlı heyrətamiz əsərləri Sizdən, qəbul edib oxuduğumdan bilirəm ki, Siz, Pastor Toni Alamo beynəlxalq müstəvidə ən böyük natiqsiniz. Həmin əsərlərin köməyi ilə mən Məsihin bədəni olan kilsənin bugünkü və gələcəkdəki vəziyyəti haqqında narahatçılığınızı öyrənib başa düşmüşəm. Mən, Rəbbin yolunda xidmət edən həmkarlarım və Sizin əsərləriniz vasitəsilə Məsihi qəbul etmiş yeni imanlılarla birlikdə İmanlılar Cəmiyyətinin Kilsəsi (Believer Community Church – B.C.C.) adını verdiyi-

miz bir cəmiyyət yaratmışıq. Çox istərdik Sizin xidmətinizi Şərqi Afrikada, xüsusilə Tanzaniyada genişləndirək, gedib ucqar kəndlərə qədər Xoş Xəbəri çatdıra bilək. Pastor, Sizin köməyinizə ehtiyacımız var. Bizə qromofonlar, generator, eləcə də yeni imanlılar üçün təlim verən əsərlərinizlə yanaşı Müqəddəs Kitab nüsxələrini göndərə bilsəniz, biz bunların hamısından Müjdəçi xidmətimizdə və Xoş Xəbəri yerli əhaliyə gətirməyimizdə istifadə edərdik. Allah buna görə Sizə də bol xeyir-dua verəcək. Qoy Rəbb xidmətinizi bərəkətli etsin və gördüyünüz xeyirxah işə görə ruhani həyatınızı ucaltsın. Sizə minnətdarlıq və müsbət cavabınızı səbirsizliklə gözləyirik.

Məsihdə və Sizin xidmətinizdə,
O.E.M. Tanzaniya, Şərqi Afrika

Kaliforniya

Əziz Pastor Alamo,

Bu məktubu Müqəddəs Ruhun gücündə və Allahın verdiyi bütün zireh və silahlara bürünərək yazıram (Efeslilər 6:10-17). Bu yaxınlarda Allahın ordusunu təmsil edən bir imanlı qaradaşla ünsiyyət edirdim və Müqəddəs Ruhun vasitəsilə mənə Bibliyanın müəyyən həqiqət və sirrləri açıldı. Bilirəm ki, indi Allah öz seçilmişlərini hazırlayır və budur, yazdığınız əsərlərin birində bir parça diqqətimi cəlb etdi. Onu da deyim ki, Allah Sizin əsərlərinizi mənə çox önəmli bir zamanda, müəyyən həqiqətləri bilməli olduğum vaxtda gətirmişdi. Sizin xidmətiniz mənə heyrətamiz təəssüratlar bəxş edib. Sizin sözləriniz vasitəsilə mən peyğəmbərliyin bütün zəruri amillərini öyrənə bilirəm, və onlar qərəzsiz, əsl həqiqətdir. Xahiş edirəm ki, məni öz üzvlərinizin siyahısında görəsiniz və ədəbiyyatınızı göndərəndə məni də nəzərə alınız, belə ki, mən də Allahın həqiqət qılıncını möhkəm tutaraq Müqəddəs Ruhda boy ata bilim. Hal-hazırda dövlət həbsxanasında olduğum üçün xahiş edirəm ki, göndərdiyiniz kitablar möhkəm üz qabıqlı olmasın. İnanə verə bilməsəm də, Sizin xidmətinizin çiçəklənməsi və tam bərqərar olması üçün dua edirəm.

Səmimi olaraq xidmətinizdə,
B.L. Korkoran, Kaliforniya

HİNDİSTAN

Əzizimiz, sevimli və ruhani qardaşımız və rəhbərimiz Pastor Toni Alamo

Hindistanda fəaliyyət göstərən Toni Alamo Xristian Xidmətinin qardaşları adından Sizə salamlarımızı çatdırıram. Göndərdiyiniz Müqəddəs Kitablara və digər ədəbiyyata, eləcə də *Məsih* adlı kitabınıza əllərimi qoyanda ürəyim sevinc və minnətdarlıqla dolmuşdu. Biz imanlı qardaşlarımızla birlikdə dua edib sonra da xilas haqqında həqiqi planı açıqlayan bu əsərləri ingilis dilini bilənlərə paylayırıq. Bununla yanaşı biz bu nadir ədəbiyyatı ana dilimizə tərcümə etməyə çalışırıq ki, kəndlərdə yaşayan və ingilis dilini bilməyən həmvətənlərimiz də onu oxuya bilsin. Xilas haqqında həqiqi planı açıqlayan bu əsərləri qəbul edib maraqla oxuyanların sayı olduqca çoxdur və onlar böyük xeyir-dua alırlar. Onlar arasında avtobus sürücüləri və digər sürücülər, yuxarı sinif şagirdləri, tibb və mühəndislik fakültələrinin tələbələri, zavod işçiləri və işəgötürənlər, müəllimlər və digərləri var. Bir çoxları Sizin ədəbiyyatınız vasitəsilə şəhərimizdə İsa Məsihi şəxsi Xilaskarı kimi qəbul edib. Xahiş edirəm ki,



T.R. imanlı qardaş Pastor Alamonun yazdığı dinamik, qəlbləri qazanmış Məsih adlı kitabın nüsxələrini paylayarkən – Rajahmandri, Hindistan

burada davam edən xidmətinizi dəyərli dualarınızda yada salasınız.

Hörmətlə, Allahın meynəliyində xidmətçiniz.

Sadiq dostunuz,

Pastor N.T.

Rampaçodavaram Mandal Hindistan

Pastor Alamonun

Məsih

adlı kitabından bir parça

Ən böyük möcüzə çap variantında:

Müqəddəs Kitab peyğəmbərliyinə əsasən

Məsih haqqında yazı

“ONUN barəsində bütün peyğəmbərlər şahadət edir” (Həvarilərin işləri 10:43)

“Kitab tumarında MƏNİM haqqımda yazılıb”

(Zəbur 40:7, İbraniyələr 10:7)

(B) Yeşaya 53 (davamı)

(9) Məsihin ƏVƏZEDİCİ ƏZABLARI, Yeşaya 53:4-6, 8, 10-12

“Əslində (BİZİM) xəstəliklərimizi O çəkdi, (BİZİM) dərdlərimizi (O) ÖZ üzərinə götürdü... BİZİM üsyankarlığımıza görə ONUN bədənini dəşildi, (BİZİM) şəhər əməllərimizə naminə (O) əzildi, BİZİM əmin-amanlığımız üçün O cəza aldı, ONUN yaraları ilə biz şəfa tapdıq... RƏBB hamımızın şəhər əməllərinin yükünü ONUN üzərinə qoydu... Axı XALQIMIN üsyankarlığına görə O edam olundu... ÖZ canını təqsir qurbanı təqdim edir...”

“ONLARIN şəhər əməllərinin yükünü (ÖZ) üzərinə götürəcək... Çox adamların günahını (ÖZ) üzərinə götürdü.”¹

Müqəddəs Kitabdakı bu fəslin hey-rətəməz faktı məhz **Məsihin əvəzedici əzablarındadır**. Bu möcüzəli fəslin cəmi on iki bəndi var, amma bütün bəşər günahına görə Məsihin əvəzedici qurbanı haqqında təlim (doktrin) burada on dörd dəfə qeyd olunur. Bütün bu bölmə (Yeşaya 52:13 – 53:12) həmin məfhumla çox zəngindir və yalnız RƏBB İSA “bizim uğrumuzda günah” (2 Korinfilər 5:21) olmayana və “günahlarımız üçün

ölümü” (1 Korinfilər 15:3) qəbul etməyə qədər bu sirr hələ də öz açıqlamasını tapmamışdır.

XUDAVƏND “hamımızın şəhər əməllərinin yükünü ONUN üzərinə qoydu” (Yeşaya 53:6). Məsih ilahi Qurtarıcımız idi və əslində bütün bəşər övladlarının layiq olduğu mühakimənin alovlu şüalarının hamısını O ÖZ üzərinə aldı. ALLAHIN lütfü necə də gözəldir! Biz bunu yalnız MƏSİHİN əvəzedici satınalma işi vasitəsilə başa düşə bilərik! Beləliklə, həmin o hadisənin baş verdiyi yer, yəni çarmıx, MƏSİHİN ən dərin alçalmaya məruz qaldığı, lakin eləcə də ONUN ən yüksək izzətə sahib olduğu yer və insanlara xilas gətirən vasitə oldu.

RƏBB İSA yer üzünə gəldikdə Məsih haqqında peyğəmbərlik sözlərində deyilənləri çarmıxda bizim əvəzimizə ölümü qəbul etməyi ilə yerinə yetirdi: “O, bədənini çarmıxa çəkilərək bizim günahlarımızı ÖZ üzərinə götürdü” (1 Peter 2:24).

(10) Məsih ÖZ SEÇİMİ ilə və şikayət etmədən iştirab çəkəcək, Yeşaya 53:7

“ONA zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dil-siz qoyun kimi ağzını açmadı.”

Tarixdə başqa əzabkeşlərə, xüsusilə də qeyri-ədalətli olaraq iztirab çəkənlərə

¹ İLAHİ MÜƏLLİF, əvəzedici satınalma doktrinini müxtəlif formalarda olsa belə mətnin əsas mahiyyətini qoruyaraq çox sıx istifadə etməklə onun hər hansı bir fənd və ya aradan qaldırma yolu ilə bu parçadan silinməsinə elə qeyri-mümkün edib ki, mətni bir yerdən müvəffəqiyyətlə silməyə nail olan kəs, digər bir hissədə yenidən həmin mətnlə qarşılaşmaq məcburiyyətində qalacaqdır.



Pastor Mayk Omoasequn kilsə üzvlərinin bəzisi ilə birlikdə Pastor Alamonun yazdığı qəbləri qazanmış ədəbiyyatı və Yaqub Kralın tərcüməsində olan Bibliyaları (ingilis dilində) Toni Alamo Ümumdünya Xristian Xidmətində qəbul edərkən – Suleja, Nigeriya

İyirmi dörd saat davam edən dua və məlumat xətti xidmətimizdən:

Kaliforniyada yerləşən Pasadena şəhəri Fuller Teoloji Seminariyanın McAllister Kitabxanasından D.R. adlı bir şəxs zəng vurub dedi ki, yerdən bizim bir-iki nüsxə dünyaya xəbər məktublarımızı tapıb və oxuyub. Oxuduğu əsərlər onun çox xoşuna gəlib və indi xahiş edir ki, onun da adını ədəbiyyatımızı məktubla alanların siyahısına daxil edək. Deyir ki, Pastor Alamonun yazdığı hər bir dünyaya xəbər məktubunu və hər hansı digər ədəbiyyatını bizdən almaq arzusundadır. Bu adam Pastor Alamonun bütün ədəbiyyat kolleksiyasını bizdən məmnuniyyətlə qəbul etmək istəyir ki, tədqiqatçılar onun işlədiyi kitabxanaya gələndə Allahın Kəlamı və Pastor Alamo haqqında ətraflı məlumat ala bilsinlər. Bunu böyük sevincə bizə çatdırdı və dedi ki, kitabxanadakı bir rəfi ancaq Pastor Alamonun ədəbiyyatı ilə doldurmaq onun üçün çox xoş olardı. O dedi ki, Pastor Alamo həqiqəti necə varsa elə də çatdırır.

baxsaq görəcəyik ki, onlar çəkdiqləri zülmə görə adətən deyib və ya şikayət ediblər – əzab çəkən Məsih isə belə olmayıb. MƏSİH könüllü olaraq ÖZÜNÜN təyin olunduğu tapşırığa, yəni “günahlarımız uğrunda” qurban getməyə ÖZÜNÜ tabe etdi və quzu kimi boğazlanmağa getdi. Möhtəşəm və comərd sükut içində Məsih sona qədər bu əzaba tab gətirəcək, çünki Xudavəndin iradəsi belədir. Biz isə sonsuz məhəbbətin dərkedilməz sirrinə baxıb heyrətə gəlirik.

Əhdi Cədidə MƏSİH İSA əzilərkən, yalançı ittihamlara məruz qalarkən, Özünə qarşı pis rəftarla üzləşərkən, masqaraya qoyularkən, üzünə tüpürülərkən, təqib olunarkən, insanlar tərəfindən döyülərkən, qamçılanarkən və nəhayət çarmıxa çəkilərkən ONU edam edənlərə qarşı heç bir hiddət göstərmədi, onları ittiham da etmədi, və qışqırıb şikayət etmək əvəzinə sadəcə dua etdi.

ONA qarşı çıxarılan bir çox yalançı şahidlərdən sonra Baş Kahin ONDAN soruşdu: “Sənin heç cavabın yoxdur? ...Amma İSA susmaqda davam etdi” (Matta 26:59-63).

Çarmıxa çəkilmənin acı əzablarından və işkəncələrdən keçərkən İSA belə dua

etdi: “ATA! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34).

Bütün bu prosedur çox qeyri-adi, təbii düşüncəyə və insan təcrübəsinə olduqca ziddir. Bunu görəndə və ya eşidəndə insan çaşqınlıq içində: “Belə də qəribə peyğəmbərlik olar!? Onun yerinə yetirilməsi isə ümumiyyətlə ağlasığmazdır!” – deyər.

(11) Həbsxanadan və mühakimə otağından götürülərkən, Məsihin VƏKİLİ OLMAYACAQ ki, ONUN üçün vəsatət etsin, yanında dostu da olmayacaq ki, ONUN təqsirsiz olduğunu bəyət etsin. Yeşaya 53:8:

“Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. ONUN nəslə haqqında kim düşünə bilərdi?”

Yəhudilərin o vaxtlar ali məhkəmə orqanı olan Ali Şuranın “ölümə məhkum olunmuşlar” haqqında ənənəsinə uyğun olaraq, təqsir olunmuşu qarşı iddiası olmayanlar dəvət olunurdular ki, irəli çıxıb bunu bəyan etsinlər. Nazaretli İSANIN mühakimə olunması prosesində isə nəinki belə olmadı, hətta

Ali Şura qarşısında MƏSİHƏ qarşı aparılan “tez-bazar” və səhnələşdirilmiş mühakimə prosesində Ali Şuranın elə öz qaydalarına, eləcə də hüquq və ədalətə bağlı bütün standartlarına zidd gedən məhkəmə quraşdırılmışdı.

Azğın Yəhudi iyerarxiyası və o vaxtlar ən böyük olan Bütperəst hakimiyyətinin nümayəndələri qarşısına İSA təkbəşinə çıxmalı olmuşdu. Bir nəfər də olsun ONUN tərəfini tutmadı. Yəhuda Ona xəyanət etdi; Peter andiçərək Onu inkar etdi; digər şagirdlər isə “ONU atıb qaçdılar” (Matta 26:56). ONUN yer üzündəki xidməti zamanı ONA xidmət etmiş bir çox qadınlar isə İSA çarmıxa çəkilərkən dayanıb “uzaqdan baxırdılar” (Matta 27:55). ONUN, insani cəhətdən, ən böyük ehtiyac duyduğu anda YANINDA BİR NƏFƏR DƏ TAPILMADI. Doğrudur, bir qədər sonra, əzablar içində keçirdiyi üzücü saatlar nəticəsində ONUN bədəni keyiləşdikdə, ONUN anası Məryam və bir neçə vəfalı qadın ONUN sevimli şagirdi Yəhya ilə birlikdə çarmıxın önündə durmuşdular; lakin İSA mühakimə

(Davamı səhifə 6-da)

(Əvvəlki səhifə 5-də)

olunarkən və çarmıxa çəkildiyi ilk bir neçə saat ərzində O tək qalmışdı – tamamilə tək. Bəşəriyyət tarixində heç vaxt belə hadisə olmamışdı ki, İSA kimi kim isə dostları və sevimliləri tərəfindən tamamilə tərk edilmiş olsun.

İSA həbs olunmuşdu, amma ONU həbs edənlər ədalətin rəsmi nümayəndələri DEYİLDİ. ONU “başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam”, izdiham, qor-qoduq həbs etmişdi (Matta 26:47). Hətta İSANIN ÖZÜ belə bir düzgün olmayan yaşamağa şərh vermişdi: “Nə üçün quldur üstünə gələn kimi qılınclı və dəyənəklərlə MƏNİ tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç MƏNİ tutmadınız. Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi” (Matta 26:55-56).

Yalançı şahidlər “İSANI edam etmək üçün” ONA qarşı şahidçilik etməyə satılmışdılar (Matta 26:59), və ONUN mühakimə olunması da gecə yarısı keçirilmişdi – bu isə qeyri-qanuni idi.

Roma məhkəməsində MƏSİHİ ədalət əsasında mühakimə etmək üçün bir dəlil tapmayandan sonra Pilat xalqdan soruşdu: “Axı O nə pislilik edib?” Aldığı cavab isə rəhbərləri tərəfindən qızışdırılan izdihamın qışqırdığı əsassız tələblər oldu: “Çarmıxa çəkilsin... Çarmıxa çəkilsin!” (Matta 27:22-23). Məntiq və ədalət sözlərinə yer olmadığını və “qarıışıqlığın” daha da artdığını görən Pilat “bu məsələdən əlimi üzürəm” əlaməti olaraq öz zəifliyində yüngülcə əllərini suda yuyub İSANI çarmıxa çəkilmək üçün izdihama buraxdı (Matta 27:22-26). Bütün tarixi hadisələrin qeydləri arasında yanlış ədalətin bərqərar olmasının ən dəhşətli məhz bu idi.

Amma MƏSİHİN təqsirsizliyini yalnız Pilat qeyd etməmişdi – “Mən ONDA bir təqsir görmürəm” (Yəhya 19:6) – hələ uzaq keçmişdə Məsih haqqında peyğəmbərlik edən Yeşaya peyğəmbər belə demişdi: “O heç bir zorakılıq etmədi..., ağzından yalan söz çıxmadı...” (Yeşaya 53:9).

Davamı 06100 sayılı dünyaya xəbər məktubunda

Zambiya

Əziz Pastor Toni Alamo,

Böyük sevinclə Sizə bu məktubu yazıram. Pastor, necəsiniz? Ümid edirəm ki, Qüdrətli Allahın lütfü ilə yaxşısiniz. Sizin “Rəhbərlər və Nağillər” adlı Dünyaya Xəbər Məktubunuzu oxudum. Allah mənə bu əsəri möcüzəli bir şəkildə vermişdi. Onu oxuyandan sonra böyük xeyir-dua almışdım və istədim ki, Sizə bu məktubu yazım. Sizə gözəl əsərlərinizə görə təşəkkürümü bildirirəm! Yazılarınız dünyada itmiş və xilas olmayan insanlara çatır və nəticədə Məsih onların həyatında Öz yerini tutur. Ədəbiyyatınız vasitəsilə bir çox insan Məsihə gəlib və iblisin caynağından yaxasını qurtara bilib. Qoy Rəbb Allah Sizə həm maliyyə, həm fiziki, həm də ruhani cəhətdən bol xeyir-dua versin.

Pastor, mən gənc xanımam və beş ildir ki, ərdəyəm. İki il bundan qabaq həyatımı İsa Məsihə tapşırıdım və Rəbb mənə Öz bol lütfünü göstərdi. Mənim də gələcəyə görümüm var. Görümüm – İsanın həqiqi Müjdəsini başqalarına bəyan etməkdir. Afrika qadınları olaraq biz ənənəvi əfsanələr ucbatından əsrlər boyunca buxov altında yaşamışıq, lakin mən doğrudan da özümü bütövlüklə Rəbbə həsr etmək arzusundayam. Sizdən xahişim var, Pastor. Lütfən mənə Müqəddəs Kitab nüsxələrini, digər kitabları, xəbər məktublarını, kasetlərdə Allahın Kəlamından vəzlər və daha çox ədəbiyyat göndərin ki, gedib itmiş qəlblərə şəhadət edə bilim. Bir də ki,

xahiş edirəm mənə Müqəddəs Kitabı tədqiq edən materiallar və kasetlərdə ilahilər göndərsiniz.

Məsihdə Sizə mənsüb,

L.M.

İsoka, Zambiya

Əziz Pastor Toni Alamo,

Sizi Rəbbimiz İsa Məsihin adı ilə sevinərək və səmimi qəlbədən salamlayıram. Həyatınıza görə Allaha minnətdaram və şükür edirəm ki, Allah Öz planında Kəlamını insanların xilasını naminə dünyanın hər bir künçünə yaymaq üçün ən yaxşı xidmətçisindən istifadə etməyə qərar verib. Pastor Alamo, iş yoldaşımın vasitəsilə xilas qəbul edib şəxsi əməllərdən canımı qurtarmadan əvvəl mən bir kafir idim. Dünyaya xəbər məktublarınızın birində vəzinizi oxudum və oxuduğum ürəyimə toxundu, məni düz yola çəkdi və indi əminəm ki, Allah həyatıma dəyişiklər gətirir. Tezliklə mən anladım ki, Allah Onun salehliyinə sarılmağımızı istəyir. Pastor Alamo, mümkündürsə, Qüdrətli Allahın Kəlamını oxumağımız üçün bizə iki nüsxə Müqəddəs Kitab göndərsiniz, biri mənə, digəri isə dostuma. Rəbbimizin sülhü Sizinlə və ruhunuzda olsun. Xeyirxahlığınız üçün Sizə və müraciətlərimizə cavab verən nəzakətli insanlara minnətdarlığımı bildirirəm.

Minnətdaram.

G.N.

Kitve, Zambiya

Meksika

Çox hörmətli Pastor Alamo,

Çox maraqlı mesajlar və dünyanın müxtəlif yerlərindən şəhadətlərlə zəngin olan ədəbiyyatınız həttə mənim yaşadığım yərə gəlib çatıb. Şübhəsiz ki, Allah Sizi qüdrətli şəkildə istifadə edir ki, Onun xilas haqqında Xoş xəbər hər bir insana çatdırılmış olsun. Artıq yeddi il yarım ki, marixuana alveri etdiyimə görə həbsxanada cəza çəkirəm. Həbsxanadakı son iki ilim ərzində Allah Özünü mənim miskin varlığıma doğrudan da qeyri-adi şəkildə göstərdi. Ümid edirəm ki, bu il azadlığa buraxılacağam. İstədim Sizdən xahiş edim ki, mənə *Məsih* adlı kitabınızı və oğullarımla düzgün ünsiyyət qurmaqda mənə kömək edəcək digər ədəbiyyatınızı göndərsiniz.

M.A.

Monklova, Koahuila, Meksika

Pastor Alamoya ünvanlanmış məktublar:

Qana

Sevimli və xeyirxah Pastor,

Mənə dünyaya xəbər məktublarınızı göndərdiyinizə görə çox sevinmişdim. Keçən həftə poçt ünvanıma məktublarınızla dolu bir qutu gəldi. Rəbbin əziz xidməçisi, buradakı camaat əsərlərinizi oxumaqdan məmnuniyyət duyur. Kənddə yaşayan dostlarımıza həmişə bu hədiyyə paylarını aparır və evlərində dua toplantıları keçiririk. Onlar məktublarınızı böyük maraqla oxuyurlar. Bu səfər hətta bəziləri digər insanların yazdığı şəhadət məktublarını oxuyub çox canlanmışdılar. Biz də çox sevinirik və Sizdən, Müjdə materiallarını göndərmək üçün bizi də məktub alanların siyahısına daxil etməyinizi artıq dərəcədə xahiş edirik. Bizə eləcə də Müqəddəs Kitabın nüsxələri, Sizin əsərlər və xidmətinizə aid təlim vəsaiti göndərməyinizi xahiş edirik.

Sizin üçün, sevimli oğlunuz Sion və ümumdünya xidmətinizdə zəhmət çəkənlərin hamısı üçün dua edirik. Qoy Allah Sizə bol xeyir-dua versin. Bizim üçün daim dualarınızı əsirgəməyin. Dua Qüdrətli Allahın möhkəm və güclü əlini hərəkətə gətirir.

Nigeriya

Əziz Pastor,

Rəbbimiz İsa Məsihin adı ilə Sizə salamlarımı çatdırıram. Amin. Mənə göndərdiyiniz son dünyaya xəbər məktublarınızın hamısını artıq paylamışam. İnsanların həyatına bu əsərlərin gətirdiyi dəyişiklikləri görəncə heyrətə gəlirəm. Bu adamlar indi söz verir ki, bütün ürəkləri ilə Rəbbə xidmət edəcəklər. Bəziləri isə söz verib ki, şəxsən Sizə məktub yazacaqlar. İstədim Sizdən xahiş edirəm ki, dostlarıma və ailə üzvlərimə, həmçinin Rəbb İsa Məsih barədə daha ətraflı bilmək arzusunda olan başqa adamlara paylamağım üçün *Məsih* adlı kitabınızdan 25 nüsxə və dünyaya xəbər məktublarınızın müxtəlif nəşrlərindən 150 nüsxə, eləcə də bir neçə nüsxə Müqəddəs Kitab və müjdəçilik xidmətimdə mənə kömək edə biləcək hər hansı digər ədəbiyyatı göndərsiniz. Mən həqiqətən istəyirəm ki, Nigeriyada Sizin xidmətçilərinizdən biri olum. Bunun üçün nə etməli olduğumu bilmək istədim. Allahın əli Sizin və ümumdünya xidmətinizin üzərindədir, mən bunu öz gözlərimlə görmüşəm, ona görə mən də istəyirəm Sizin həyatınızda və xidmətinizdə olan bu məşin və lütfün içində daxil olum. Sizdən tezliklə eşitmək arzusu ilə! Rəbdə Sizə mənsub,

R.M.

Port Harkort, Nigeriya

Duasız göstərdiyimiz səylər əbəsdir. Bizimlə birlikdə könüllü xidmət edən tələbələr üçün də dua etməyinizi rica edirik. Biz onlarla birlikdə Rəbbin işini irəli aparmaq üçün ucqar kəndlərə səfərlər edirik. Cəsarət, iman və məhəbbətlə dolu olmaqları üçün dua etməyinizi xahiş edirəm. Rəbbin Ruhu bələdçiniz və rəhbəriniz olsun! Qoy O Sizə bol-bol bərəkət versin! Uzun ömürünüz, sülh və tərəqqiniz üçün dua edirik.

Məsihin məhəbbəti ilə Sizi sevn,

A.S.

Akkra, Qana

Əziz Pastor Toni,

Mənə *Məsih* adlı kitabınızı, üstəlik on nüsxə dünyaya xəbər məktubunuzu göndərdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu material həyatıma ruhani ayıqlıq və Allahın işini irəli aparmaq üçün yeni həvəs gətirib. Məktublarınızın bəzilərini imandan soyumuş xristian dostlarıma verdim, sonra onlara baş çəkəndə məktublarınızı oxuduqlarından hamısında ruhani oyanış baş vermişdi və onlar bu barədə böyük sevinclə mənə xəbər verdilər. Bu insanlar daha çox dünyaya xəbər məktublarınızı almaq həsrətindədir, belə ki, təxminən 150 nüsxə məktublarınızdan və yeni imana gəlmişlər üçün olduqca böyük ehtiyac duyduqları bir neçə Bibliya nüsxəsi göndərməyinizi Sizdən xahiş edirəm. Bu vəsaiti bizə göndərəcəyiniz üçün Sizə qabaqcadan minnətdarlığımı bildirirəm. Allah Kəlamının zəngin təlimini sədaqətlə bizə çatdırdığınız üçün Sizə ayrıca təşəkkürlər. Qoy Qüdrətli Allah Sizə xeyir-dua verməkdə davam etsin! İman dağları hərəkətə gətirir.

Məsihdə qız övladınız,

T.O.

Kumasi, Qana

Əziz Pastor,

Sizə düz Qana torpaqlarından salamlarımı göndərirəm. *Məsih* adlı kitabınızı oxuyandan sonra

Toqo

Məsihdə sevimlimiz,

Sizin məktubunuzu almağımıza çox şadıq. Göndərdiyiniz ədəbiyyat bizi çox sevindirdi. Allah həqiqətən bu vəsait vasitəsilə böyük iş görür. Kitabçılarınızın köməyiylə artıq 15 nəfəri Allahın yoluna gətirə bilmişik və onlar Məsihə iman ediblər. Dua edirik ki, Allah sizin hamınıza bol xeyir-dua versin!

İmana yeni gəlmiş adamlarımız üçün bizə CD-lər və Müqəddəs Kitabın nüsxələri lazımdır. Hal-hazırda bu vəsaiti öz gücümüzlə almağa imkanımız yoxdur. Toqo çox kasıb bir ölkədir.

Pasxa bayramı ərəfəsində keçirəcəyimiz tədbirə qədər həmin CD-ləri və Müqəddəs Kitabın nüsxələrini qəbul edəcəyimizə ümid edirik.

Xeyir-dualı olun! İsanın adı ilə, Amin.

Pastor Henri Jeyms Lome, Toqo

mən sevinc dolu həyəcanla Sizə bildirmək istəyirəm ki, nəhayət İsa Məsihi şəxsi Xilaskarım olaraq qəbul etmişəm və Onun mənim əvəzimə çarmıxdə Öz həyatını qurban verdiyinə iman edirəm. Əvvəllər mən bu dünyada Allahu və Onun Oğlu Məsihi tanımadan yaşayırdım. Lakin əsərlərinizi oxuyandan sonra mən bu dünyada itmiş bir insan olduğumu anladım. İndi isə Allah məni tapıb, vaxtı ilə qaranlıqda yaşayırdım, amma Rəbb Allahım məni Öz nuruna gətirdi. Buna görə də indi yenidən doğulmuş xristian və diri Allahın övladiyəm. Hal-hazırda mənim Müqəddəs Kitabım yoxdur. Ona görə mümkünə, mənə bir nüsxə Bibliya, eləcə də *Məsih* adlı kitabınızı göndərin. Allahu daha yaxından tanımaqda mənə kömək edəcək digər kitablar da göndərsəniz çox məmnun olardım. Mən Koforiduada yerləşən Pentikost kilsəsinə getməyə başlamışam. Qoy Rəbb Allah Sizə gördüyünüz xeyirxah işə görə bol-bol bərəkət versin. Sədaqətlə Sizə mənsub,

D.F.

Koforidua, Qana



<https://twitter.com/tonyalamominist>



<https://www.youtube.com/user/PastorTonyAlamo>



<https://www.facebook.com/pages/TONY-ALAMO-Christian-Ministries/729439147079523?fref=ts>

TONİ ALAMONUN ŞƏHADƏTİ

(Əvvəli səhifə 3-də)

“İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.”³²

Əgər siz də mənim kimisinizsə və məhkum olmaq istəmirsinizsə, əksinə, arzunuz xilas olmaqdırsa, onda ALLAH bu duanı deyın:

Ey RƏBB ALLAHIM, mən günah-kara rəhm eylə.³³ Mən inanıram ki, İSA MƏSİH diri ALLAHIN OĞLUDUR.³⁴ İnanıram ki, O, çarxımda ölərək bütün keçmiş günahlarımın əhfi üçün ÖZ qiymətli qanını axıdıb.³⁵ Mən inanıram ki, ALLAH MÜQƏDDƏS RUHUN qüdrətilə³⁶ İSANI ölüldən dirildib və indi İSA MƏSİH ALLAHIN sağında otu-rub günahlarımı etiraf etdiyimi və bu dua sözlərimi eşidir.³⁷ Ey RƏBB İSA, budur, ürəyimi SƏNƏ açıram və xahiş edirəm ki, gələsən ürəyimə.³⁸ Qolqotadakı çarxımda cəza yerimi tutmaqla axıtdığın əziz qanıyla bütün murdar günahlardan məni təmizləməyini xahiş edirəm.³⁹ RƏBB İSA, bilirəm ki, SƏN məndən üz çevirməyəcəksən və günahlarımı bağışlayacaq, canımı isə xilas edəcəksən, çünki SƏNİN KƏLAMIN, MÜQƏDDƏS KİTAB belə deyir.⁴⁰ SƏNİN KƏLAMIN deyir ki, SƏNƏ pənah gətirənlərdən heç kimi, mən də daxil olmaqla,

SƏN heç vaxt çarəsiz qoymayacaqsan.⁴¹ Ona görə də bilirəm ki, SƏN duamı eşit-din və xahişimə cavab verdin. Bilirəm ki, xilas olmuşam.⁴² RƏBB İSA, canımı xilas etdiyinə görə SƏNƏ minnətdaram və minnətdarlığımın əlaməti olaraq SƏNİN buyurduqlarını yerinə yetirəcək və bir daha günah işlətməyəcəyəm.⁴³

İSA deyib ki, xilas qəbul edəndən sonra, ATA, OĞUL və MÜQƏDDƏS RUHUN adı ilə bütövlüklə suya batırılıb çıxarılmağımızla vəftiz olaq.⁴⁴ Səylə Müqəddəs Kitabı, Bibliyanı tədqiq edin (ingilis dilində Kral Yaqubun tərcüməsində olan Bibliyanı) və orada yazılanlara əməl edin.⁴⁵

İndi MƏSİH və ATA ALLAH MÜQƏDDƏS RUHUN vasitəsi ilə sizin içində yaşayır. ALLAHIN ilahi təbiətinin daha dolğun payını almaq üçün indi sizdə də qabiliyyət var. ALLAHIN ilahi təbiəti daxilində nə qədər çox yaşayırsa, milyonlarca xristianları xilas yolundan asanlıqla çıxarmış imtahanlara qarşı durmağa bir o qədər çox gücünüz olacaq. Dua edin ki, MÜQƏDDƏS RUHLA vəftiz olunasınız. MÜQƏDDƏS RUHLA vəftiz olunmanın yolunu öyrənmək və ALLAHIN müqəddəs təbiətindən daha çox pay almaq barədə təlimatlarla əlaqədar sizə ədəbiyyat göndərməyimiz üçün bizə məktub yazmaqla və ya zəng vurmaqla müraciət edin. Çünki müqəddəsliyə nail olmadan heç kim RƏBBİ görməyəcək (İbranilər 12:14).

RƏBB istəyir ki, siz xilasınız haqqında başqa adamlara şəhadət edəsiniz. Bunun üçün Pastor Toni Alamonun Müjdəci ədəbiyyatının paylayıcısı ola bilərsiniz. Biz sizə pulsuz olaraq bu ədəbiyyatı göndərə bilərik. Bu mesajı başqa kiminlə isə bölüş.

Əgər İSANIN vəsiyyətinə uyğun olaraq dünyanın xilas olmasını istəyirsinizsə, onda ALLAHDAN ONA aid olan ondan birləri və ianələri oğurlamayın. ALLAH belə deyib: “İnsan da ALLAHDAN oğurlayarmı? Siz isə MƏNDƏN oğurlayırsınız. “SƏNDƏN nəyi oğurlayırdı?” deyər soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düşər oldunuz. Çünki bütün millət (və bütün bu dünya) – hamınız MƏNDƏN oğurlayırsınız. Bütün ondan birlərinizi (“onda bir” sizin ümumi gəlirinizin 10%-ni təşkil edən məbləğdir) anbara gətirin ki, məbədimdə (xilas qəbul etmiş qəlblər üçün) ərzaq olsun (Ruhani qida). ORDULAR RƏBBİ deyir: “Siz bununla MƏNİ sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir ORDULLAR RƏBBİ. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir ORDULAR RƏBBİ” (Malaki 3:8-12).

16:16, 2 Salon. 2:12 33 Zəb. 51:5, Rom. 3:10-12, 23 34 Mat. 26:63-64, 27:54, Luk. 1:30-33, Yəh. 9:35-37, Rom. 1:3-4 35 Həv. 4:12, 20:28, Rom. 3:25, 1 Yəh. 1:7, Vəhy 5:9 36 Zəb. 16:9-10, Mat. 28:5-7, Mar. 16:9, 12, 14, Yəh. 2:19, 21, 10:17-18, 11:25, Həv. 2:24, 3:15, Rom. 8:11, 1 Kor. 15:3-7 37 Luk. 22:69, Həv. 2:25-36, İbr. 10:12-13 38 1 Kor. 3:16, Vəhy 3:20 39 Ef. 2:13-22, İbr. 9:22, 13:12, 20-21, 1 Yəh. 1:7, Vəhy 1:5, 7:14 40 Mat. 26:28, Həv. 2:21, 4:12, Ef. 1:7, Col. 1:14 41 Mat. 21:22, Yəh. 6:35, 37-40, Rom. 10:13 42 İbr. 11:6 43 Yəh. 5:14, 8:11, Rom. 6:4, 1 Kor. 15:10, Vəhy 7:14, 22:14 44 Mat. 28:18-20, Yəh. 3:5, Həv. 2:38, 19:3-5 45 Qanun 4:29, 13:4, 26:16, Yeşua 1:8, 22:5, 2 Tim. 2:15, 3:14-17, Yaq. 1:22-25, Vəhy 3:18

Daha ətraflı məlumat almaq və ya maraq göstərdiyiniz digər mövzularda ədəbiyyat əldə etmək üçün bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz:

Tony Alamo, World Pastor, Tony Alamo Christian Ministries Worldwide • P.O. Box 2948, Hollywood, CA 90078
24 saatlıq dua və məlumat xəttimiz: (661) 252-5686 • Faks (661) 252-4362
www.alamoministries.com • taoffice@alamoministries.com

Toni Alamo Ümumdünya Xristian Xidmətləri bütün ürəyi, qəlbi, düşüncəsi və gücü ilə RƏBBƏ həqiqətən xidmət etmək istəyənlərin hamısını ABŞ-dəki ünvanlarımızda yaşayış üçün zəruri olan hər şeylə və yer ilə təmin edir.

Kilsə xidmətləri hər axşam saat 8-də və Bazar günləri günorta saat 3-də və axşam saat 8-də Los Anjeles ərazisindəki Kilsədə keçirilir:
13136 Sierra Hwy., Santa Clarita, CA 91390, (661) 251-9424

Pulsuz nəqliyyat kilsə xidmətinə və xidmətdən sonra geriə aşağıdakı ünvanndan və saatlarda təmin edilir:
Hollywood Blvd. & Highland Ave., Hollywood, CA, hər gün axşam saat 6:30-da, Bazar günləri günorta saat 1:30-da və axşam saat 6:30-da.
Kilsə xidmətləri ABŞ-in Nyu York Siti şəhərində həftənin Çərşənbə Axşamları axşam saat 8-də və digər ünvanlarda gecələr keçirilir.
Daha ətraflı məlumat üçün buraya zəng vurun: (908) 937-5723. YEMƏK HƏR KİLSƏ XİDMƏTİNDƏN SONRA VERİLİR.

Pastor Alamonun yazdığı Məsih adlı kitabın nüsxəsini almaq üçün müraciət edin. Bu kitab Əhdi Ətiqin 333 peyğəmbərliyi əsasında MƏSİHİ tanıdır.
Pastor Alamonun ədəbiyyatını paylamaqla Siz də insan qəlblərinə xidmətin iştirakçısı olun.

Bütün ədəbiyyat və audio mesajlarımız, göndərilməsi də daxil, pulsuzdur.
Kim isə Sizdən bu ədəbiyyata görə pul ödənişi almaq istəsə, xahiş edirik bizə bu nömrəyə zəng vurasınız: (661) 252-5686

BU ƏDƏBİYYAT XİLASIN HƏQİQİ PLANINI AÇIQLAYIR (Həvarilərin İşləri 4:12).

BU VƏSAİTİ TULLAMAYIN, OXUDUQDAN SONRA BAŞQALARINA ÖTÜRÜN

Başqa ölkədə yaşayırsınızsa, Sizi həvəsləndiririk ki, bu ədəbiyyatı öz dilinizə tərcümə edəsiniz. Yenidən çap edəcəyiniz halda aşağıdakı müəllif hüququ və qeydiyyat nişanlarını daxil etməyinizi xahiş edirik:

© Müəllif hüququ Noyabr 1995, 2012, 2013, 2014, 2015 Bütün hüquqlar qorunub Ümumdünya Pastor Toni Alamo © Qeydiyyatdan keçdiyi tarix – Noyabr 1995, 2012, 2013, 2014, 2015
AZERBAIJANI—VOLUME 06000—TONY ALAMO'S TESTIMONY—DRY BONES